

2,2,5,5-tetrametiloltsiklopentanolun mürəkkəb efirlərinin əlavəsilə sənaye dioktilsebasinat yağıları bazasında yeni yağ kompozisiyalarının yaradılması və tədqiqi

**M.Ə. Məmmədyarov, k.e.d.,
H.N. Qurbanov, k.e.d., L.M. Yusifova,
G.Z. Həsənova, M.M. Abdullayeva,
S.F. Əhmədbəyova, k.ü.f.d.
Neft-Kimya Prosesləri İnstitutu**

Aşar sözlər: tsiklik poliolann kompleks efirləri, diizooxitsebasinat efirləri, aviasiya yaqları, yağ kompozisiyaları, istismar xassaları.

e-mail: nkpi@nkpi.az

DOI:10.37474/0365-8554/2021-2-39-43

Создание и исследование новых масляных композиций на базе промышленных диоктилсебациновых масел путем добавления сложных эфиров 2,2,5,5-тетраметилолцикlopентанола

M.A. Mamedyarov, d.x.n., G.N. Gurbanov, d.x.n., L.M. Yusifova, G.Z. Gasanova, M.M. Abdullaeva, S.F. Ahmedbekova, d.f.x.n.
Institut neftkhimicheskikh processov

Ключевые слова: комплексные эфиры циклических полиолов, эфиры диизооктилсебацината, масляные композиции, авиационные масла, эксплуатационные свойства.

Синтезированы и исследованы комплексные эфиры 2,2,5,5-тетраметилолцикlopентанола с пимелиновой и капроновой кислотами, метиловыми и 2 этилгексиловыми спиртами. Добавлением этих эфиров к промышленным эфарам диизооктилсебацината (ДОС) 5–20 % подготовили ряд композиций. Установлено, что эксплуатационные характеристики этих композиций значительно выше, чем характеристики эфиров ДОС: индекс вязкости, температура вспышки, термоокислительная стабильность и смазывающие характеристики. Исходя из этих показателей рекомендовано перспектива использования этих композиций при подготовке авиационных масел турбореактивных двигателей взамен эфиров ДОС.

Development and study of new oil compositions on Industrial dioktylcebacylic oils adding esters of 2,5,5-tetramethylolcyclohexane

M.A. Mammadyarov, Dr. in Ch.Sc., G.N. Gurbanov, Dr. in Ch.Sc., L.M. Yusifova, G.Z. Hasanova, M.M. Abdullayeva, S.F. Akhmadbeyova, PhD in Ch.Sc.
Institute for Petrochemical Processes

Keywords: complex esters of cyclic polyols, diisooctyl sebacylic esters, oil compositions, aircraft oils, exploitation properties.

Complex esters of 2,5,5,5-tetramethylolcyclohexane with heptanedioic and hexanoic acids, as well as methyl and 2-ethylhexyl alcohols have been synthesized and studied. Few compositions have been obtained adding these esters to the industrial ones of 5–20 % diisooctyl sebacylic. It was defined that exploitation characteristics of these compositions are significantly higher than those of DOS: viscosity index, flash point, thermal oxidative stability and lubricating characteristics. Based on these parameters, it is recommended to use in the future these compositions in the preparation of aircraft oils of gas-turbine engines instead of DOS esters.

Texnikanın sürətli inkişafı nöticəsində mövcud sürtkü yaqları və yanacaqların keyfiyyət göstəricilərinə qoyulan tələblər sərtləşir. Belə ki, onlar Avro-4 və Avro-5 standartlarına cavab verməli, yüksək temperatur və təzyiq altında işləməli, yüksək termik və termoooksidləşmə stabilliliklərinə malik olmalıdır.


Yüksəkkeyfiyyətli sürtkü yaqlarına tələbatın artması bu istiqamətdə yeni növ perspektiv yağ növlərinin yaradılması zərurətinə meydana çıxarıb ki, bunlardan da ən səmərəli və iqtisadi cəhətdən sərfəli hesab edilənə yeni növ yağ kompozisiyalarının yaradılmasıdır [1, 2].

Bu nöqtəyi-nəzərdən sənaye diizooktilsebasinat (DOS) efir yağılarının keyfiyyətini yüksəltmək məqsədilə 2,2,5,5-tetrametilotsiklopentanolun (TMTP) yeni kompleks eifrlorının sintezi və onların DOS eifrları arasına yeni yağ kompozisiyalarının yaradılması və tədqiqi mühüm elmi və praktiki əhəmiyyət kəsədir [3, 4].

Ödəbiyyat mənbələrinin araşdırılması göstərir ki, turboreaktiv müharrikli (TRM) sistemlər üçün aviasiya yağlarının yaradılmasında DOS əsaslı sonəre yağlarının müəyyən shəhəriyəti var. Hazırda sonəre itşelşə olunan VİNİHP-50-1-4-F, -50-1-4-Y, -7 sintetik yağları DOS efişləri bazasında yaradılan kompozisiyalardan ibarətdir.


ABŞ-da MİL-L-7808 spesifikasiyası üzrə istehsal olunan aviasiya yağları məlum olduğu kimi DOS efişləri bazasında hazırlanır [5, 6]. İşin osas məqsədi müasir standartlara cavab verən yeni növ aviasiyanın yaradılmasıdır. Bu məqsədə TMTP-nin pimelin, kapron turşuları, metil, 2-etyl heksil spirlitlər və kompleks efişləri sintez olmuşdur, onların DOS efişlərinə 5–20 % olavaşılıq yağ kompozisiyaları hazırlanmışdır.

Tərbiyə hissəsi. TMTP-nin kompleks efsirlərinin alınmasında istifadə olunan çoxatomlu spirt- TMTP molum metodikası üzrə tıskəntənələndirilmiş formaldehidlərdən formaldehīd adlı kondensasiyası üzrə, qələvi mühitdə, Cəm katalizatorlu istirakunda sinteż edilmişdir [7]



Kompleks efsirlərin alınması bir neçə mərhələdə para-toluolsulfoturşusunun (PTST) iştirakı ilə, azərbaycanlı qrup agent olaraq toluol götürülməsilə 180–200 °C temperaturda, azot mühitində aparılmışdır. I mərhələdə MTP-nin tərkibində hidroksil qrupu saxlayan tetrakaproat efiри sintez olunmuş, II mərhələdə sərbət hidroksil qrupu pimelin turşusu ilə efsirlədirilmiş, III mərhələdə isə pimelin turşusunun sərbəst karboksilik mətiylə və 2 ciltmətil spirtləri ilə efsirlədirilmişdir.

Kompleks efirin alınmasını sxematik olaraq aşağıdaki şəkildə göstərmək olar.



burada R= -CH₂, -C₂H₅

Reaksiya məhsulu 5%-li qələvi möhlulu, sonra isə su ilə neytral mühitə kimi yuyulur, tololu və digər asan üçüçü maddələr adı atmosfer şəraitində qovulduğundan sonra osas məhsul-kompleks efir 230-250 °C temperaturda 1-2 mm.c.st. təzyiq altında qovulur. Efirlərin çıxımı nəzəri çıxımının 88-90 %-ni təşkil edir [3].

Sintez olmuş esfirlerin kuruluşu İQ və NMR spektroskopik üsullarla, molar kütlə, sıxılıq ГОСТ 3900-85-a, esir ГОСТ 17362-71-a və turşu adədləri ГОСТ 5985-79-a osasın tayin edilərək səbüt yetirilməsdir.

Termoooksidleşmə stabilliyi (TOS) – ГОСТ 23797–79 və yaqlama xassələri ГОСТ 9450–75-ə əsasında təyin olunur.

Əldə olunan nəticələr və onların müzakirəsi

Sintez olunmuş kompleks efsirlərin özlülük-temperatur xassələri cədvəl 1-də verilmişdir.

Cövdəl 1-dən göründüyü kimi, kompleks eflirlər yüksək özlülüyə (15.70–19.57 mm⁻³), özlülük indekslerinə (OI 129–138 vahid), alışma temperaturuna (290–328 °C) malik yuxarı özlülükli mayeklärdir. Cövdələ hamçinin müqayisə üçün diizooksidsebasinat və TMTP-nin SYT C₅–C₆ fraksiyası ilə alınmış eflirlərinin göstəriciləri da verilmişdir.

Cadyan

№	Efirler	Özjelilik, mm ² /s		Özjelik İndeksi	Temperatur, °C	
		100	40		Alışma	Donma
1		15.70	49.12	129	290	-40
2		19.57	60.49	138	328	-45
3	C ₈ H ₁₇ -OCO-(CH ₂) ₈ -OCOC ₈ H ₁₇	3.2	8.89	130	216	-60
4		7.56	31.7	121	234	-62

Qeyd: burada R – sintetik yağ türşuları (SYT) C₁–C₄ fraksiyə.

Hazırda sənayedə istehsal olunan TRM aviasiya yağıları əsasən DOS efişləri bazasında hazırlanmışdır, lakin bu yağların keyfiyyətinin yüksəlkəndən, çeşidini artırmaq məqsədilə TMTP-nin sintez olunmuş kompozisiyaları hazırlanmış və fırınlanılmışdır.

Kompozisiyaların özlülük-temperatur və TOS xassaları cədvəl 3 və 3-də verilmişdir.

Cədvəl 2-də esir 1 və 2-nin DOS esirinə 5-20 % əlavəsilə hazırlanmış kompozisiyaların özlülük-temperatur xassələri verilmişdir.

Cady

№	Kompozisitlerin tərkibi 100	Özüllük, mm ² /s		Özüllük Indeksi	Temperatur, °C	
		100	40		Alışma	Donma
I	DOS:Efir 1	95:5	4.23	14.21	130	235 -58
II	DOS:Efir 1	90:10	5.46	17.19	132	237 -58
III	DOS:Efir 1	80:20	5.51	18.80	143	251 -56
IV	DOS:Efir 2	95:5	4.39	14.86	132	247 -60
V	DOS:Efir 2	90:10	5.42	18.09	136	253 -60
VI	DOS:Efir 2	80:20	5.80	19.27	149	278 -50
Efir 1			15.70	49.12	129	290 -42
Efir 2			19.57	60.49	138	328 -45
DOS			3.2	8.89	130	216 -60

Catalol 2, deoxygenase işbirliği ile oksidatif stresi yönetmektedir.

NEFT EMAILI VƏ NEFT KİMYASI

Kompozisiyalar	Özürlük, 100 °C, mm ² /s, (oksidlaşmadan sonra)	Turuş adədi, m ² KOH/q	İzotanda bell olunmayan şəkintinün məqdarı, % kütlə	Korroziya, mg/sm ²	Buxarlanma, % kütlə
	AK-4	III-X-15			
I	4.96	2.68	0.96	0.19	0.14
II	5.84	2.26	0.89	0.18	0.10
III	6.28	2.01	0.72	0.14	0.12
IV	5.04	3.26	1.22	0.20	0.18
V	6.12	3.41	1.07	0.17	0.10
VI	6.33	2.90	1.04	0.15	0.11
Efir 1	17.28	1.46	0.56	0.06	0.01
Efir 2	22.61	1.65	0.69	0.08	0.04
DOS	4.95	6.42	1.41	0.24	0.21
					2.1

Göründüyü kimi, oksidləşmədən sonra kompozisiyaların turşu adədləri DOS efiри ilə müqayisədə xeyli azalmış (6,42 avazına 2,0-3,4 m²KOH/q) cöküntünün məqdarı 1,4 avazına 0,69±1,22 % kütlə təşkil etmiş, korroziya AK-4 elektrodunda 0,24-dən 0,14±0,20 mg/sm²-ə qədər azalmış, III-X-15 elektrodunda isə 0,21-dən 0,10±0,18 mg/sm²-ə qədər enmiş, buxarlanması isə 2,7-dən 1,85±2,2 % kütlə düşmüşdür. Hazırlanmış yağ kompozisiyalarının TOS göstəricilərinin DOS yağı ilə müqayisəsi bir dən görür ki, kompozisiyaların bütün göstəriciləri DOS efiirindən xeyli yüksəkdir. Bu işlənən kompleks efiirlərin quruluşu ilə tərkibində tsiklopentan halqasının, çoxlu sayıda polyar efiir gruplarının, tsiklik halqada 2,5 varyetində oksidləşməyə davamlı 4-lü C atomlarının varlığı işlə izah olunur [8, 9].

Kompozisiyaların yağlama xassoları cədvəl 4-də verilmişdir.

Hazırlanmış yağ kompozisiyalarının yağlama xassoları GOST 2450-75-ə əsasən təyin edilmişdir.

Cədvəl 4

Kompozisiyalar	Kritik yükün məqdarı, P _{cr} , H	Yeyilmə çəvrəsinin diametri, D _r , mm p = 196 H
I	600	0.62
II	650	0.60
III	670	0.60
IV	630	0.56
V	680	0.57
VI	710	0.55
Efir 1	910	0.55
Efir 2	930	0.50
DOS	500	0.69 -

Cədvəldən göründüyü kimi, kompleks efiirlər əlavə olunduqda DOS efiiri bazasında hazırlanmış kompozisiyaların yağlama xassoları yaxşılaşır. Kritik yükün məqdarı 500-dən 600-710-ə qədər yüksəklər, yeyilmə çəvrəsinin diametri 0,69 mm-dən 0,55-0,62 mm-ə qədər azalır. Əlavə olunan kompleks efiirlərin məqdarı artıraq (20 %) kompozisiyaların xassolardırı yaxşılaşma müşahidə olunur (kompozisiya III, VI).

Əgər kompleks efiirləri müqayisə etsək tərkibində 2-etiheksil radikal olan kompleks efiir (II) I efiiri ilə müqayisədə üstün göstəricilərə malikdir, bu işlə onunla izah olunur ki, II efiirinin molar kütləsi I efiirindən yüksəkdir, 2-etiheksil radikalı metil radikalı ilə müqayisədə izoquruluşu malik olduğundan metal səhihənən daha yaxşı adsorbsiya olunur, toxunun səthlər arasında davamlı qoruyucu təbəqə yaratmış olurlar [10].

Bələdliklə, apartlan tədqiqat nəticəsində 2,2,5,5-tetrametilotsiklopentanolun kompleks efiirlərinin sañayıne DOS efiirlərinin 5–20 % olavaşılıq yeni yağ kompozisiyaları hazırlanmış, xassoları tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, alılmış kompozisiyaların özlülük-temperatur, termoəksidlaşma stabilislilikləri və yaqlama xassoları sañayıne DOS efiirindən xeyli yüksəkdir və göləcəkdə bu tipli kompozisiyaların tətbiqi məqsədəy়gündür.

Cədvəl 3

Nəticə

1. 2,2,5,5-TMTP-nin kapron, pimelin turşuları, metil, 2-etiheksil spirtləri ilə kompleks efiirləri sintez olunmuş və xassoları öyrənilmişdir. Bu efiirlərin sañayıne DOS efiir yağırlıma 5–20 % olavaşılıq yeni yağ kompozisiyaları hazırlanmış və tədqiq edilmişdir.

2. Müəyyən edilmişdir ki, kompleks efiirlərin əlavəsilə hazırlanmış kompozisiyaların istismar xassolarda nəzarəçarpaq yaxşılaşma müşahidə olunur: Öl 130 vəhiddən 149 vəhidi, alışma temperaturları 216 °C-dən 278 °C-yə yüksəlir, donna temperaturları -58 °C-60 °C intervalında olur. Kompozisiyaların TOS və yaqlama xassolardırıda DOS-la müqayisədə xeyli dərəcədə yaxşılaşma halları müşahidə olunmuşdur.

3. Hazırlanmış kompozisiyaların istismar xassollarının tədqiqi belə nəticəyə gəlməyə əsas verir ki, göləcəkdə turboreaktiv mühərrilikli aviasiya yağlarının hazırlanmasında istifadə olunan DOS efiirlərinin, almışmış yüksək keyfiyyəti kompozisiyalarla əvəz edilməsi perspektivli, daha somorəli, iqtisadi cəhətdən sərfli hesab olunur.

Əsbyüyüt siyahısı

1. Mamedyarov M.A., Alieva F.X., Gurbanov G.N. Sinteticheskie smazochnye masla (struktura i svoistva). – M.: Nauchnyi mir, 2017, 335 c.
2. Memmedyarov M.Ə., Qurbanov H.N., Qulicəzadə F.Ə., Məmmədova H.A., Yusifova L.M., Abdullayeva M.M. Neft yanğları və tsiklik poliollarının efiirləri bazasında effektiv yağ kompozisiyalarının yaradılması // Azərbaycan neft təsərrüfatı, 2019, № 9, s. 71-74.
3. Mamedyarov M.A., Gurbanov G.N., Yusifova L.M. Sintez kompleksenых олигоэфиров 2,2,5,5-tetrametilotsiklopentanola i issledovaniye ikh v kachestve vysokotemperaturnykh smazochnykh materialov // Doklady NANA, 2019, № 1, s. 48-52.
4. Fuks I.G., Shibrayev S.B., Sterkov A.V. i dr. Smazochnye materialy na smeshannoy osnovе. Prinsipy regulirovaniya svoistv // Khimiya i tekhnologiya topliv i masel, 2003, № 2, s. 40-44.
5. Yanovskiy L.S., Yashov K.M., Molokanov A.A. i dr. Otechestvennye i zarubezhnye smazochnye masla dlya aviationsionnykh dvigatelyey // Mir nefteproduktov, 2012, № 9, s. 6-11.
6. Tsverkov O.N. Smazochnye masla – osnova tekhnicheskogo progressa. // Mir nefteproduktov, 2008, No 2, s. 23-27.
7. Gurbanov G.N. Efiry tsiklicheskikh neopoliolov – osnovy sinteticheskikh smazochnykh masel // Protsessy neftekhimii i neftepererabotki, 2006, No 1, s. 31-47.
8. Mamedyarov M.A., Gurbanov G.N., Kulič-zade F.A. Termooxinilitel'naia stabilit'nost' efirov tsiklicheskikh mnogonitomnykh spirtov // Khimiya i tekhnologiya topliv i masel, 2008, No 1, s. 36-39.
9. Pat. RF 2235758 2004. Prisadka k dizel'nym toplivam / E.R. Magaril, N.V. Korzun, E.P. Afanas'ev.
10. Danilov A.M. Vvedenie v khimmotologiyu. – M.: Izd-vo Tekhnika, 2003, 464 c.

References

1. Mamedyarov M.A., Alieva F.Kh., Gurbanov G.N. Sinteticheskie smazochnye masla (struktura i svoistva). – M.: Nauchnyi mir, 2017, 335 s.
2. Memmedyarov M.Ə., Gurbanov H.N., Gulyçəzadə F.Ə., Məmmədova H.A., Yusifova L.M., Abdullayeva M.M. Neft yanğları və tsiklik poliollarının efiirləri bazasında effektiv yağ kompozisiyalarının yaradılması // Azərbaycan neft təsərrüfatı, 2019, № 9, s. 71-74.
3. Mamedyarov M.A., Gurbanov G.N., Yusifova L.M. Sintez kompleksenых олигоэфиров 2,2,5,5-tetrametilotsiklopentanola i issledovaniye ikh v kachestve vysokotemperaturnykh smazochnykh materialov // Doklady NANA, 2019, № 1, s. 48-52.
4. Fuks I.G., Shibrayev S.B., Sterkov A.V. i dr. Smazochnye materialy na smeshannoy osnovе. Printsipy regulirovaniya svoistv // Khimiya i tekhnologiya topliv i masel, 2003, № 2, s. 40-44.
5. Yanovskiy L.S., Yashov K.M., Molokanov A.A. i dr. Otechestvennye i zarubezhnye smazochnye masla dlya aviationsionnykh dvigatelyey // Mir nefteproduktov, 2012, № 9, s. 6-11.
6. Tsverkov O.N. Smazochnye masla – osnova tekhnicheskogo progressa. // Mir nefteproduktov, 2008, No 2, s. 23-27.
7. Gurbanov G.N. Efiry tsiklicheskikh neopoliolov – osnovy sinteticheskikh smazochnykh masel // Protressy neftekhimii i neftepererabotki, 2006, No 1, s. 31-47.
8. Mamedyarov M.A., Gurbanov G.N., Kulič-zade F.A. Termooxinilitel'naia stabilit'nost' efirov tsiklicheskikh mnogonitomnykh spirtov // Khimiya i tekhnologiya topliv i masel, 2008, No 1, s. 36-39.
9. Pat. RF 2235758 2004. Prisadka k dizel'nym toplivam / E.R. Magaril, N.V. Korzun, E.P. Afanas'ev.
10. Danilov A.M. Vvedenie v khimmotologiyu. – M.: Izd-vo Tekhnika, 2003, 464 s.